

Tahirə Məhərrəmova²⁵
**İNGİLİZ DİLİNDE OXU BACARIQLARININ FORMALASDIRILMASININ
 METODİKİ ƏSASLARI**

Oxu dörd nitq bacarığından biridir. Bu vərdişlərin aşınması xüsusilə bu gün vacib sayılır. Səslı nitq da hər üç nitq bacarığından fərqli olaraq, daha çox diqqət tələb edir. Lakin burada bəzi məqamlara diqqət yetirilməlidir. Söyügedən məsələnin həllində bəzi faktik materiallara müraciət, nöqtəyi-nəzər, çalışma və tapşırıqların tərtibatı, sintez və s. ciddi şəkildə nəzərə alınmalıdır. Tədris prosesində oxunun digər bacarıqlara integrasiyası da nəzərdən keçirilməlidir [1, s. 97].

Sözü gedən məsələnin nəzərə alınmasında müəyyən amillər rol oynayır ki, onlar aşağıdakılardır: sehihlik, düzgünlük, anlaşıqlılıq, dürüstlik, səliqəllilik, nəzakətlik, yığcamlıq, ləkoniklik, məkan, zaman, şərait, dil, koheziv vəsitişlər, qrammatik qaydalara riayət, morfologiya, sintaksis, orfoepiya. Oxu bacarıqları formalasdirirlərkən onlayn təcrübənin olması da vacibdir. Təhsilalanların birgə internet üzərində öz bacarıq texnikalarını bölüşdürməsi, bir-birlərinin və ya özlərinin səhvlerini korrektə etmələri bu işin xeyrinə hesab olunur. Oxu çətin və məsuliyyətli bacarıq növü olub, onun oxucusunun kim olduğu və nə vaxt oxunacağı bəlli deyil. Məkan və zaman etibarilə naməlumdur. Buna görə də, sənədlər mütləq dəqiqlik texnikası ilə işlənməlidir, redakta və korrektə olunmalıdır. Oxu prosesində saysız – hesabsız leksik vahidlər işlək olur. Onlar özləri ilə müxtəlif, rəngarəng istifadəlilik təklif edir [3, s. 103]. Buradan aydın olur ki, qloballaşan dünyanın özünəməxsusluğu vardır. Çalışmaların təqdimat və tərtibatını dəstəkləyən bəzi detallar nəzərdən keçirilir.

Oxu bacarıqlarının mənimənilməsinə təsir edən ən vacib amillər aşağıdakılardır: mövzular, təhsilverənlər, tələbələrin münasibəti, qiymətləndirmə oxu motivləri, dialoqlar, monoloqlar, təhsilalanlar, qiymət, nitq zənciri, qrup, eksperiment, dil nəzarəti, bəddi əsər, ev oxusu, auditoriya, mühit, şərait, həcm, internet, mənqıb, redakta, korrektə, rəy, mühakimə, sosial şəbəkələrdən istifadə və s. [5, s. 85].

Qeyd etməliyik ki, bunlarla sadalanınlar bitmir. Oxunun müxtəlif bacarıqlara integrasiya olunduğu müasir dövrdə saysız – hesabsız leksik vahidlər işləkdir. Onlar özləri ilə müxtəlif, rəngarəng istifadəlilik təklif edir. Buradan aydın olur ki, qloballaşan dünyanın özünəməxsusluğu vardır..

Oxuda ən çox rast gəlinənlər aşağıdakılardır:

1. səhər söz tələffüzü,
2. düzgün olmayan struktur
3. təhrif [4, s. 145]

Semantik səhvlərə gəlincə, buraya iki əsas tipi aiddir:

1. qarışq mənə
2. səhv birləşmələr

Ümumilikdə, səhvler aşağıdakı növlərə ayrılır:

- 1.dillerarası
2. dildaxili
- 3.konseptual

Dillerarası Səhv

1. Sözlərin adaptasiyası
2. gərəksiz alınmalar

Dildaxili Səhvler

1. səhv birləşmələr
2. neologizmlər
3. söz düşməsi
4. sözlərin səhv quruluşu
5. sözlərin düzgün olmayan düzültüşü

Konseptual Səhvler

1. Mənanın təhrifinə yönəldilmiş söz istifadəsi
2. Formanın təhrifi
3. xüsusi söz əvvəzinə ümumi sözün istifadə edilməsi
4. səhv yaxınmənalı sinonim

Leksik vərdişlərin tədrisi üç mərhələdə həyata keçirilir:

- 1) Reseptiv;
- 2) Reproduktiv;
- 3) Produktiv [4, s. 132].

Dilin tədrisində çalışma və tapşırıqların istifadəsi xüsusi əhəmiyyətə malikdir. Burada səbəb onlarda dil istifadəsinə imkan və həmçinin dilöyrənənlərin dili daha yaxşı qavrama və yadda saxlamasına imkan vermə məsələsidir.

Təklif olunan müxtəlif metodlarla bağlı fərqli çalışmalar sistemindən istifadə olunur. Müasir təlim zamanı xarici

²⁵ Azərbaycan Dillər Universiteti. tairali@gmail.com

dilin tədrisində eklektik yanaşmanın özü də kommunikativ çalışmalar sistemini formalasdırılmasına öz təsirini göstərir.

Səhvlerin düzəldilməsində konkret olaraq, aşağıdakılardır qeyd edilir:

1. qarşılıqlı səhvlerin düzəltlməsi
2. birlükdə düzəltləşdirilən səhvlerin düzəltlməsi

Qarşılıqlı səhv düzəltmənin oxu zamanı tədqiqatçılar tələbələrdə əla təcrübə formalasdıracağınan inanır.. Birlikdə düzəlşərən bəhs edən tədqiqatçılar bu zaman müəllimin fəaliyyət və mövqeyini xüsusi olən plana çəkir. Qeyd edilir ki, müəllim auditoriyani tənqidin tələbə şəxsiyyətinə deyil, səhvin düzəlişinə yönəldiyinə inandırmalıdır [2, s. 110]. Bəzən tələbələrin başqalarının onların səhvini düzəltməsini qəbul etdə bilmirlər. Bu zaman da problemlər yaranır. Hal-hazırda səhvlerin düzəldilməsi ilə bağlı mübahisə doğuran məsələlər çıxır.

“Track changes” adlanan vasitə ilə səhvlerin yoxlanılması və düzəldilməsinə daha uyğun hesab edirlər. Oxu zamanı da tələbələr dil fakturaları yörəldilməs məsələlərdə diqqəti olmalıdır. Səlislik mətni dəqiq oxuma qabiliyyəti iddir. Bu eyni zamanda cəhd və ifadəli oxu hesab edilir. Dil fakültələrinin aşağı kurslarında səlis oxunun öyrədilməsi çox vacib hesab edilir. Çünkü o sözün tanınması və başa düşülməsində körpü rolunu oynayır.

Cəhd oxumağı bacaran oxucular sakit oxuyarken belə sözləri avtomatik olaraq tanıya bilirlər. Onlar mənəni anlamaq üçün sözləri qruplaşdırırlar. Cəhd və ravan oxu qabiliyyətinə malik olan təhsilənlər heç bir cəhd göstərmədən ifadəli şəkildə oxuya bilirlər. Onları oxuması elə təbii səslərin ki, sanki onlar danışırlar. Kimdə bu qabiliyyət formalasdırılmışsa onlar sözbəşər oxumağa üstünlük verirlər. Çünkü səlis oxuyanlar sözlərin dekodlaşmasına diqqəti cəmləşdirirlər. Belə ki, onlar mətnin mana keyfiyyətinə fokuslanırlar. Onlar yalnız mətndə ideyələr arasında əlaqə yaradır; əvvəlki bilikləri əsas götürürler. Başqa sözlə, oxucular sözləri tanıyr, eyni zamanda anlayırlar. Bir qədər səlis oxuya malik olmayan oxucular necə olursa olsun sözlərin figurasiyasına fokuslanmalı, mətnin mənasının qarvanılışmasına az diqqət ayırmalıdır [5, s. 56].

Təhsilənlərlər sözləri avtomatik olaraq, tanışalar belə, onlar ifadəli şəkildə oxumasalar “fluent” hesab edilmirlər. İfadəli oxu zamanı dilöyrənənlər sözləri ayırmalı, xüsusi frazalardan istifadə etməlidirlər. Lakin punktuasiyaya fikir verməmək geniş mənəna ciddi problemlərə yol açır. Xoşbəxtlikdən səlis oxu öyrəniləbilir. Bacarıqlı oxucuların etdiklərini modelləşdirməklə böyükler kiçiklərə ucadan oxumağı öyrətməlidirlər. Bu zaman dilöyrənənlərə punktuasiya zamanı fasılə etmək, səsi dəyişmək kimi məsələlər başa salınmalıdır. Bu mətni daha da mənəni edəcəkdir. Kiçik yaşıllara mənənlər müslümləri, valideynləri, yaxınları tərəfindən oxuna bilər. Bundan əlavə, təkrar oxuya onları colb etməklə, təcrübədən keçirmək vacib sayılır.

Mənənlər oxu üçün asan, nisbi şəkildə qısa olmalıdır. Bu mənənda səlis oxunu təcrübədən keçirmənin bir neçə yolları vardır:

- Uşaq oxusu
- böyük oxusu
- böyüklər modelləşdirir,
- təhsilənlər təcrübədən keçirir.
- xor oxu-birlükdə oxuma
- köməkçi(assisted) oxu.
- Maqnitofona yazılmış mənənləri oxuma
- partnyorla oxu
- Digər təhsilənlərə oxuma
- oxucu ifası
- Xarakterləri olduğu kimi ifa etmək.

Burada inkişafə doğru addım atmaq asandır.

Burada inkişafə doğru addım atmaq asandır. Beləliklə, orta məktəblərdə ingilis dili dərslərində düzgün oxu bacarıqlarının formalasdırılması məsələlərinə diqqətlə yanaşılmalıdır. Dilin tədrisində çalışma və tapşırıqların istifadəsi xüsusi əhəmiyyətə malikdir. Burada sabəb onlarda dil istifadəsinə imkan və həmçinin dil öyrənənlərin dilin daha yaxşı qarvrama və yadda saxlamasına imkan vermə məsələsidir. Ümumilikdə, oxu günün tələbi kimi dəyərləndirilir. Çünkü dəyişən dünyadan da tələbələri dəyişir. Daha çox məntiqi oxu bacarığına malik kadrları arzu edir.

Fəaliyyətin taxmini əsaslısı nəzəriyyəsinə istinad etməklə oxu vərdişlerinin tədrisi məqsədyönlü, mərhələli, ardıcıl şəkildə həyata keçirilməlidir.

Poeziya xüsusi səlislik üçün uyğun və əlverişli hesab edilir. Belə ki, şerlər dilöyrənənlər üçün qısa və eyni zamanda ritm, qafiyə və mənənanın təşkil olunur. Bu da məsələnin, təcrübə prosesi asan, əyləncəli, mükafatlandırıcıdır. Digər bir məsələ səlis oxu modeli (model fluent reading) ilə bağlıdır. Səlis oxunun nümunəvi modellərinə qulaq asmaqla dilöyrənənlər oxuyanın səsində yazılı mətnin necə hiss və təssürat yaratdığını aşkara çıxarırlar və bunu öyrənirlər.

Təhsilənlər oxu prosesini hər gün həyata keçirməlidirlər. Heç bir çətinlik çəkmədən təhsilənlərlər tərəfindən həyata keçirilən ifadəli oxu modeli, nümunə kimi dəyərləndirilir. Bununla müəllim səlis oxunun necə səsləndiyini nümayiş etdirir.

İstifadə edilmiş ədəbiyyat

Azərbaycan dilində

1. Barsuk R.Y. Xarici dilin təlimi metodikasının bəzi məsələləri // Azərbaycan məktəbi, 1965, №8, s. 29-33
2. Həmzayev M.Ə. Pedaqoji psixologiya (pedaqoji institut tələbələri üçün). Bakı, 1991, 204 s.

Rus dilində

3. Ağazadə N.T. В вопросах сопоставительного изучения языков // Иностранные языки в школе. М., 1960, №6, с. 107-112
4. Гусейнзаде Г.Д. Обучение речевой коммуникации на иностранном языке. Баку: Мугардым, 2001, 314 с.
5. Карасик В.И. Язык социального статуса. М.: Гноэлис, 2002, 333 с.

İngilis dilində

6. Allen V.F. Trends in the Teaching of English // TESL, Reporter 6, Summer 1973, №4, p.17
7. Allen P. Swain M., Harley B. and Cummins J. (Eds.) Aspects of classroom treatment: Toward a more comprehensive view of second language education. The Development of Second Language Proficiency Cambridge: Cambridge University Press, p. 57-81
8. Bailey K.M. and D.Nunan (Eds.) Voices from the language classroom. Cambridge: Cambridge University Press, 1996, 451 p.

Açar sözlər: oxumaq bacarığı, müəllimlər, tələbələr, auditoriya, nitq

Key words: ability to read, teachers, students, audience, speech

Ключевые слова: умение читать, преподаватели, учащиеся, аудитория, речь

Methodological foundations for developing reading skills in English

Summary

The article deals with the methodological foundations of developing reading skills in English. The researcher emphasizes that the use of works and tasks in language teaching is of particular importance. The reason here is to enable them to use the language and also to enable the students to understand and remember the language better. The researcher notes that different research systems are used in relation to the various proposed methods. An eclectic approach to teaching a foreign language in modern education has an impact on the formation of a system of communicative teaching. Internet experience is also important for developing reading skills. It is considered beneficial for students to share their skills and correct each other's or their own mistakes via the Internet.

Методические основы формирования навыков чтения на английском языке

Резюме

В статье говорится о методических основах формирования навыков чтения на английском языке. Исследователь подчеркивает, что использование работ и заданий при обучении языку имеет особое значение. Причина здесь в том, чтобы дать им возможность использовать язык, а также дать возможность учащимся лучше понимать и запоминать язык.

Исследователь отмечает, что по отношению к различным предлагаемым методам используется разная система исследований. Эклектичный подход к преподаванию иностранного языка в современном образовании оказывает свое влияние на формирование системы коммуникативного обучения. Опыт работы в Интернете также важен для развития навыков чтения. Считается полезным, чтобы учащиеся делились своими навыками и исправляли ошибки друг друга или собственные через Интернет.

Редактор: ped.f.d., dos. G.Şirəliyeva